

## **XX əsrin 60-cı illərində Azərbaycan musiqi tənqidində opera problemləri**

**Əlizadə Nurənə (ADMİU)**

**Fakültə: Musiqi sənəti**

**İxtisas: musiqi tənqid**

**Kurs: II**

**Elmi rəhbər: Sənətşünaslıq üzrə elmlər doktoru,  
əməkdar incəsənat xadimi, professor Fərəh Əliyeva**

Mühüm siyasi-ideoloji dəyişikliklərin baş verdiyi XX əsr musiqi mədəniyyəti sahəsinə də öz təsirini göstərmişdi. Azərbaycan musiqisinin inkişafında 60-cı illər xüsusi mərhələ təşkil edir. Bu dövrdə mətbuatda ən çox işıqlandırılan məsəllərdən biri də opera sahəsində mövcud problemlərdir. “Ödəbiyyat və incəsənat” qəzetinin sahifələrində Azərbaycan opera janının inkişafı, bu sahədə baş tutan premyeralar, tamaşalar, opera ifaçıları haqqında xeyli məqalə çap olunmuşdur. Janrin ümumi məsələ və problemlərini dərindən təhlil edən, onun müəyyən tərəflərini işıqlandıran yazıldardan biri də “Opera sənəti və müasir mövzu məsəlesi” sərlövhəli redaksiya məqaləsidir. Məqalədə qeyd olunur ki, Azərbaycan opera sənəti sovet hakimiyəti illərində böyük müvəffəqiyyətlər əldə etmişdir. Lakin, bununla belə, 60-cı illərdə opera sənəti gənűn tələblərinə lazıminca cavab verə bilmir, M.F.Axundov adına Dövlət Akademik Opera və Balet teatrı ilə bəstəkarlar və dramaturqlar arasında lazımı yaradıcılıq əlaqəsi yoxdur. Xalq yazarı Süleyman Rəhimov Mədəniyyət Nazirliyinin bəstəkarlarla zəif işlədiyini tənqid etmiş, müasir mövzuda opera əsəri

yaratmağın çox vacib olduğunu vurgulamışdı. Bəstəkar Cahangir Cahangirov da öz çıxışında Mədəniyyət Nazirliyini tənqid edərək, onun opera yazan bəstəkarlar üçün münasib şərait yaratmadığını, onların səmərəli işləməsi üçün qayğı göstərmədiyini qeyd etmişdi. Rejissor Soltan Dadaşov isə çıxışını bəstəkar və libtetto yazarlarla opera teatrının əlaqəsi məsələsinə həsr edib vurgulamışdı ki, müasir mövzuda opera əsərləri yaratmağa qadir olan bəstəkarlarımızı çıxdı. Lakin onlar libretto cəhətdən çox əziyyət çəkirlər.

1961-ci ildə görkəmli rejissor Soltan Dadaşov “Opera musiqisi və şeir vəznləri” adlı məqaləsində opera əsərinin dəyərinin librettonun yazılış tərzindən, süjet xəttindən, mətn və şeirlərin keyfiyyətindən çox asılı olduğunu qeyd etmişdi. Məqalədə göstərilmişdi ki, şeirlərin ölçü rəngarəngliyindən, poeziyanın müxtəlif vəznlərindən istifadə etməklə, opera janrıni bədii cəhətdən zənginləşdirmək olar. Bu zaman əruz vəzniində başqa bəhri-təvil formasından da istifadə olunmalıdır. Libretto müəlifləri yaratdıqları xarakterləri bir-birindən fərqləndirməyə və hər adamın fərdi xususiyətlərinə məxsus danışq tərzi tapmağa diqqət yetirməlidirlər.

Əfrasiyab Bədəlbəylinin 1961-ci ildə “Operada müasirlik və sənətkarlıq məsələsinin müzakirə edirik” başlığı altında verilən “Operada yeni forma məsəlesi” məqaləsində vurgulanır ki, opera –musiqi sənətinin iri formaltı janrıları içərisində on mürəkkəb və bununla bərabər diniyicilər tərəfindən qarvanışı, mənimsənilməsi etibarılılə on demokratik növüdür. Operada müasirlik və sənətkarlıq məsələsi ilə əlaqədar qəzet sahifələrində təşkil olunan müzakirədə iştirak edən musiqişünas Elmi-İra Abasova yazar ki, yeni həyatın məzmunu artıq köhnə formaların çərçivəsində siğmir. Deməli, bu formalar dəyişilməlidir.

Tarixi müşahidələr göstərir ki, opera sənətinin ayrı-ayrı inkişaf mərhələlərində adı çəkilən janrda daim müəyyən islahat və forma yenilənməsi prosesi ardıcıl sürətdə davam etmişdir.

“Ədəbiyyat və incəsənət” qəzeti opera sənətimizdə baş verən yeniliklərə xüsusi yer ayırdı. Belə yazıldan biri də Elmira Abasovanın “İlk radio-opera” məqaləsidir. Burada qeyd olunur ki, Ramiz Mustafayevin “Polad” əsəri Azərbaycan musiqisi üçün janr ehtibarı ilə yeni olan radio-operadır. Milli poeziyamızın istedadlı nümayəndələrindən olan Ə.Əlibəyli müasirlərimiz haqqında maraqlı bir libretto yazmışdır. Librettoda təhkiyə canlı, dramatik hərəkatla birləşir ki, bu da radio-opera üçün xarakterik cəhətdir. Opera musiqi dilinin obrazlılığı, ifadələrinin emosional gücü, musiqi dramaturgiyasının məntiqliliyi ilə diqqəti cəlb edir. Bu radio-operanın yaranmasında, öz ətrafında yaradıcı və ifaçı qüvvələrin böyük bir hissəsini birləşdirən Azərbaycan radio və televizya verlişləri komitəsinin əməyi qeyd olunmalıdır.

“Sovet operası problemləri müzakirə olunur” məqaləsi də eyni mövzuya həsr edilmişdir. 1964-cü ildə SSRİ Bəstəkarlar İttifaqı və SSRİ Mədəniyyət Nazirliyinin musiqi üzrə bədii şurasının birlikdə keçirdikləri plenumda, sovet operasının inkişaf yolları, onun problemləri müzakirə olunmuşdur. Plenum dekabrın 21-də Moskvada işə başladı. Sovet musiqisinin mindən artıq nümayəndəsi, o cümlədən görkəmli bəstəkarlarımız Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, T.Quliyev, R.Hacıyev C.Cahangirov və başqaları plenumun iştirakçıları arasında yer almışdı. Onun iş programında yaradıcılıq müzakirələrindən əlavə, sovet müəlliflərinin musiqili tamaşalarının nümayiş etdirilməsi, onların konsert ifaları və maqnitofon yazısının dinlənilməsi nəzərdə tutulurdu.